

“Holcim (Azərbaycan)” ASC və onun töremə müəssisələri

Konsolidasiya edilmiş maliyyə hesabatları

31 dekabr 2023-ci il tarixində başa çatan il üzrə müstəqil auditorun hesabatı ilə birlikdə

Müstəqil auditorun hesabatı

“Holcim (Azərbaycan)” ASC-nin
Səhmdarları və Müşahidə Şurasına

Rəy

Biz “Holcim (Azərbaycan)” ASC-nin və onun törəmə müəssisələrinin (“Qrup”) 31 dekabr 2023-cü il tarixinə konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə başa çatan il üzrə konsolidasiya edilmiş mənfəət və ya zərər və ümumi gəlir, konsolidasiya edilmiş kapitalda dəyişikliklər və konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, habelə mühüm mühasibat uçotu prinsiplərinə dair məlumatlar da daxil olmaqla konsolidasiya edilmiş maliyyə hesabatlarına dair qeydlərdən ibarət olan maliyyə hesabatlarının auditini apardıq.

Bizim fikrimizcə, əlavə edilən konsolidasiya edilmiş maliyyə hesabatları 31 dekabr 2023-cü il tarixinə Qrupun maliyyə vəziyyətini və həmin tarixdə başa çatan il üzrə konsolidasiya edilmiş maliyyə nəticələrini və konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (“MHBS”) uyğun olaraq bütün əhəmiyyətli aspektlər üzrə düzgün əks etdirir.

Rəy üçün əsas

Biz auditini Beynəlxalq Audit Standartlarına (“BAS”) uyğun olaraq apardıq. Bizim həmin standartlar üzrə öhdəliklərimiz hesabatımızın *Maliyyə hesabatlarının auditini üzrə auditorun məsuliyyəti* bölməsində təsvir olunur. Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının Peşəkar mühasiblərin etika məəcəlləsi”-nə (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə) (“MBESS Məcəlləsi”) uyğun olaraq” biz Qrupdan müstəqillik və MBESS Məcəlləsinə uyğun olaraq etika ilə bağlı digər öhdəliklərimizi yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu rəyin bildirilməsi üçün yetərli və müvafiq əsas təmin edir.

Konsolidasiya edilmiş maliyyə hesabatları üçün rəhbərliyin və Müşahidə şurasının məsuliyyəti

Rəhbərlik konsolidasiya edilmiş maliyyə hesabatlarının MHBS-lərə uyğun hazırlanması və düzgün təqdim edilməsi, həmçinin saxtakarlıq və ya səhv nəticəsində yaranmasından asılı olmayaraq əhəmiyyətli səhvlər olmayan konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin lazım bildiyi daxili nəzarətə görə məsuliyyət daşıyır.

Konsolidasiya edilmiş maliyyə hesabatlarını hazırlayarkən, rəhbərliyin Qrupu iəğv etmək və ya əməliyyatları dayandırmaq niyyəti olduğu və ya bunu etməkdən başqa heç bir real alternativ olmadığı hallar istisna olmaqla, rəhbərlik Qrupun daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməsi qabiliyyətinin qiymətləndirilməsinə, daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətlə bağlı məsələlərin (belə məsələlər varsa) açıqlanmasına və mühasibat uçotunun daim fəaliyyətdə olan müəssisə konsepsiyasının istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Müşahidə şurası Qrupun konsolidasiya edilmiş maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi üzrə auditorun məsuliyyəti

Bizim məqsədimiz ümumiyyətlə konsolidasiya edilmiş maliyyə hesabatlarında saxtakarlıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olmamasına kifayət qədər əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək dərəcəsini ifadə edir, lakin BAS-a uyğun olaraq aparılmış audit nəticəsində mövcud olan bütün təhriflərin üzə çıxarılmasına zəmanət vermir. Təhriflər saxtakarlıq və ya səhv nəticəsində əmələ gələ bilər və fərdi və ya ümumi halda götürülməklə hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarının əsasında istifadəçilərin qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmələrini ehtimal etməyə əsas olacağı halda əhəmiyyətli hesab olunur.

BAS-a uyğun olaraq aparılmış auditin bir hissəsi olaraq biz audit zamanı peşəkar mühakimə və peşəkar skeptisizm tətbiq edirik. Biz həmçinin:

- ▶ Konsolidasiya edilmiş maliyyə hesabatlarında saxtakarlıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edir və qiymətləndirir, həmin risklərə cavab olaraq audit prosedurlarını layihələşdirir və həyata keçirir, eləcə də rəyimiz üçün əsas yaratmaq məqsədilə kifayət və münasib olan audit sübutunu əldə edirik. Saxtakarlıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən yüksəkdir, çünki saxtakarlığa gizli sözləşmə, aldatma, bilərəkdən səhv buraxma, yanlış təqdimat və ya daxili nəzarət qaydalarına əməl olunmaması daxil ola bilər.
- ▶ Müəyyən şəraitdə münasib olan audit prosedurlarının işlənilib hazırlanması məqsədilə audita aid olan daxili nəzarət elementləri haqqında anlayış əldə edir, lakin bu zaman Qrupun daxili nəzarət sisteminin səmərəliliyi haqqında rəy bildirmək məqsədini güdmürük.
- ▶ Rəhbərlik tərəfindən istifadə edilmiş uçot prinsiplərinin münasibliyini, uçot təxminlərinin və əlaqəli açıqlamaların əsaslılığını qiymətləndiririk.
- ▶ Rəhbərlik tərəfindən mühasibat uçotunun daim fəaliyyətdə olan müəssisə konsepsiyasının tətbiqinin münasibliyi və əldə edilmiş audit sübutlarına əsaslanaraq Qrupun daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməsi ilə bağlı əhəmiyyətli şübhə doğuran hadisə və ya şəraitlərlə əlaqədar mühüm qeyri-müəyyənliyin olub-olmaması haqqında nəticə çıxarıyıq. Mühüm qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gələcəyimiz halda, biz auditor hesabatımızda maliyyə hesabatlarındakı əlaqəli açıqlamalara diqqəti yönəltməliyik və ya, əgər bu cür açıqlamalar qeyri-münasib olarsa, rəyimizə düzəliş etməliyik. Bizim nəticələr audit hesabatımızın tarixinədək əldə etdiyimiz audit sübutlarına əsaslanır. Lakin gələcək hadisə və ya şəraitlər Qrupun daim fəaliyyətdə olan müəssisə kimi fəaliyyətinə davam etməməsinə gətirib çıxara bilər.
- ▶ Məlumatların açıqlanması da daxil olmaqla maliyyə hesabatlarının ümumi təqdimatı, strukturu və məzmununu, eləcə də konsolidasiya edilmiş maliyyə hesabatlarının müvafiq əməliyyat və hadisələri düzgün təqdim edib-etmədiyini qiymətləndiririk.
- ▶ Konsolidasiya edilmiş maliyyə hesabatlarına dair rəy bildirmək üçün Qrupa daxil olan müəssisələrin maliyyə məlumatları və fəaliyyəti ilə bağlı kifayət qədər audit sübutlarını əldə edirik. Biz qrup auditinin yönləndirilməsi, nəzarət edilməsi və nəticələrinə görə məsuliyyət daşıyıyıq. Biz audit rəyinə görə müstəsna məsuliyyət daşıyıyıq.

Biz Müşahidə Şurasının nəzərinə, digər məsələlərlə yanaşı, auditin planlaşdırılmış əhatə dairəsi, vaxtı və əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarətdə müəyyən etdiyimiz hər hansı əhəmiyyətli çatışmazlıqları çatdırırıq.

Ernst & Young Holdings (CIS) B.V.

Bakı, Azərbaycan

9 aprel 2024-cü il

Konsolidasiya edilmiş mənfəət və ya zərər və digər ümumi gəlir haqqında hesabat**31 dekabr 2023-cü il tarixində başa çatan il üzrə***(xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)*

	Qeydlər	2023	2022
Müştərilərə müqavilələrdən gəlirlər	5	166,535	145,568
Satışların maya dəyəri	6	(86,131)	(76,796)
Ümumi mənfəət		80,404	68,772
Paylama xərcləri	7	(33,925)	(27,317)
Ümumi və inzibati xərclər	8	(16,833)	(14,481)
Satış xərcləri	9	(4,554)	(3,382)
Maliyyə aktivləri üçün ehtiyatda dəyişikliklər	15	(386)	(1,431)
Məzənnə fərqindən zərər		(233)	(275)
Digər gəlirlər		411	603
Əməliyyat mənfəəti		24,884	22,489
Maliyyə xərci	10	(7,531)	(8,365)
Birgə müəssisələrin həticələrində pay		(4)	-
Vergidən əvvəlki mənfəət		17,349	14,124
Mənfəət vergisi xərci	11	(4,427)	(7,511)
İl üzrə mənfəət		12,922	6,613
İl üzrə digər ümumi gəlir		-	-
İl üzrə cəmi ümumi gəlir		12,922	6,613

Əlavə edilən qeydlər hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarının tərkib hissəsidir.

Konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabat

31 dekabr 2023-cü il tarixinə

(xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)

	Qeydlər	31 dekabr 2023-cü il	31 dekabr 2022-ci il
Aktivlər			
Uzunmüddətli aktivlər			
Əmlak, tikili və avadanlıqlar	12	237,771	237,739
Digər uzunmüddətli aktivlər	13	8,624	9,072
Birgə müəssisəyə investisiyalar		6	-
Cəmi uzunmüddətli aktivlər		246,401	246,811
Cari aktivlər			
Mal-material ehtiyatları	14	13,321	10,915
Ticarət və digər debitor borcları	15	12,584	11,804
Vergi üzrə debitor borcları		1,558	1,702
Əvvəlcədən ödəmələr		3,451	3,134
Digər qısamüddətli aktivlər		-	15
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri	16	19,579	5,047
Məhdudiyət qoyulmuş pul vəsaitləri	16	2,788	572
Cəmi cari aktivlər		53,281	33,189
Cəmi aktivlər		299,682	280,000
Kapital və öhdəliklər			
Kapital			
Nizamnamə kapitalı	18	31,813	31,813
Əlavə ödənilmiş kapital		3,302	3,302
Bölüşdürülməmiş mənfəət		107,956	101,647
Cəmi kapital		143,071	136,762
Uzunmüddətli öhdəliklər			
Faiz hesablanan kreditlər	19	84,945	86,542
Uzunmüddətli icarə öhdəliyi	24	13,921	12,507
Təxirə salınmış vergi öhdəliyi	11	1,480	4,131
Ehtiyatlar	20	3,090	2,630
Cəmi uzunmüddətli öhdəliklər		103,436	105,810
Cari öhdəliklər			
Ticarət kreditör borcları	21	16,605	7,161
Faiz hesablanan kreditlər	19	3,180	1,833
Əlaqəli tərəflərə ödəniləcək hesablanmış öhdəliklər	22	1,382	3,429
Hesablanmış öhdəliklər	22	13,328	7,819
Qısamüddətli icarə öhdəliyi	24	1,537	885
Ödəniləcək dividendlər		92	85
Müştərilərdən alınmış avanslar	23	4,719	3,758
Ehtiyatlar	20	4,710	3,824
Cari mənfəət vergisi öhdəliyi		4,060	6,029
Cari mənfəət vergisi öhdəliyindən başqa vergilər		3,562	2,605
Cəmi qısamüddətli öhdəliklər		53,175	37,428
Cəmi öhdəliklər		156,611	143,238
Cəmi kapital və öhdəliklər		299,682	280,000

Qrupun 31 dekabr 2023-cü il tarixində başa çatan il üzrə konsolidasiya edilmiş maliyyə hesabatları 9 aprel 2024-cü il tarixində rəhbərlik tərəfindən təsdiqlənmişdir:

Konsolidasiya edilmiş maliyyə hesabatlarını rəhbərliyin adından təsdiq edənlər:

Xalid Samaxa,
Baş direktor
"Holcim (Azerbaycan)" ASC

Dilbər Sultanova,
Baş maliyyə inzibatçısı
"Holcim (Azerbaycan)" ASC

Əliabbas Salahov,
Baş mühasib
"Holcim (Azerbaycan)" ASC

Əlavə edilən qeydlər hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarının tərkib hissəsidir.

Konsolidasiya edilmiş kapitalda dəyişikliklər haqqında hesabat**31 dekabr 2023-cü il tarixində başa çatan il üzrə***(xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)*

	Nizamnamə kapitalı	Əlavə ödənilmiş kapital	Böyükdürülməmiş mənfəət	Cəmi
1 yanvar 2022-ci il tarixinə qalıq	31,813	3,302	98,158	133,273
II üzrə cəmi ümumi gəlir	-	-	6,613	6,613
Dividendlər (Qeyd 18)	-	-	(3,124)	(3,124)
31 dekabr 2022-ci il tarixinə qalıq	31,813	3,302	101,647	136,762
II üzrə cəmi ümumi gəlir	-	-	12,922	12,922
Dividendlər (Qeyd 18)	-	-	(6,613)	(6,613)
31 dekabr 2023-cü il tarixinə qalıq	31,813	3,302	107,956	143,071

Konsolidasiya edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabat**31 dekabr 2023-cü il tarixində başa çatan il üzrə***(xüsusi göstərilmiş hallar istisna olmaqla, məbləğlər min Azərbaycan manatı ilə təqdim edilir)*

	Qeydlər	2023	2022
Əməliyyat fəaliyyətləri:			
Vergidən əvvəlki mənfəət		17,349	14,124
Köhnəlmə və amortizasiya	12, 13	14,625	14,372
Əsas vəsaitlərin dəyərsizləşməsi	12	2,273	2,635
Bank komissiyaları istisna olmaqla maliyyə xərcləri	10	7,370	8,222
Əmlak, tikili və avadanlıqların satılması üzrə (gəlir)/zərər	12	(179)	339
Məzənnə fərqi		233	275
Maliyyə aktivləri üçün ehtiyatda artım	15	386	1,431
Vergi ehtiyatında artım	20	-	1,327
Bonus ehtiyatında artım/(azalma)	20	527	(435)
Xəsərət halları üçün ehtiyatda artım/(azalma)	20	126	(678)
Sökülmə üçün ehtiyatda artım	20	-	516
Əmək münasibətlərinə xitam verilməsi ehtiyatında artım/(azalma)	20	359	(20)
Sahənin bərpası ehtiyatında artım/(azalma)	20	209	(153)
Ləng hərəkət edən və köhnəlmiş mal-material ehtiyatları üçün ehtiyatda artım/(azalma)	14	100	(1,600)*
Birgə Müəssisənin nəticəsində pay		4	-
Dövriyyə kapitalında hərəkətlərdən əvvəl əməliyyat fəaliyyətləri üzrə daxil olan pul vəsaitləri		43,382	40,355
<i>Əməliyyat aktivləri və öhdəliklərində dəyişikliklər:</i>			
Mal-material ehtiyatlarında (artım)/azalma	13, 14	(2,245)	2,904*
Ticarət və digər debitor borclarında artım	13, 15	(1,166)	(2,865)
Əvvəlcədən ödəmələrdə artım		(281)	(965)
Məhdudiyət qoyulmuş pul vəsaitlərində (artım)/azalma	16	(2,216)	964
Vergilər üzrə debitor borclarında azalma/(artım)		144	(890)
Digər qısamüddətli aktivlərdə azalma		15	26
Ticarət və digər kreditör borclarında artım	21	9,885	230
Hesablanmış öhdəliklərdə artım	22	5,509	908
Əlaqəli tərəflərə ödəniləcək hesablanmış öhdəliklərdə (azalma) / artım	22	(2,047)	2,807
Müştərilərdən alınmış əvvəlcədən ödəmələrdə artım		961	40
Cari mənfəət vergisi öhdəliyindən başqa vergilərdə artım		957	131
Əməliyyatlardan əldə edilmiş pul vəsaitləri		52,898	43,645
Ödənilmiş faiz		(4,065)	(8,068)
Ödənilmiş mənfəət vergisi		(9,047)	(1,029)*
Əməliyyat fəaliyyəti üzrə yaranmış xalis pul vəsaitləri		39,786	34,548
İnvestisiya fəaliyyətləri:			
Əmlak, tikili və avadanlıqların alınması	12, 21	(14,724)	(14,416)
Birgə müəssisəyə investisiyalar		(10)	-
İnvestisiya fəaliyyətlərində istifadə edilmiş xalis pul vəsaitləri		(14,734)	(14,416)
Maliyyələşdirmə fəaliyyətləri:			
Faiz hesablanan kreditlər üzrə daxilolmalar	19	34,830	26,900
Səhmdarlara ödənilmiş dividendlər	18	(6,606)	(3,134)
Faiz hesablanan kreditlərin qaytarılması	19	(38,260)	(49,032)
İcarə öhdəliyinin qaytarılması	24	(484)	(69)
Maliyyələşdirmə fəaliyyətləri üzrə istifadə edilmiş xalis pul vəsaitləri		(10,520)	(25,335)
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentlərində xalis azalma	16	14,532	(5,203)
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, ilin əvvəlinə	16	5,047	10,250
Pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri, ilin sonuna	16	19,579	5,047

* Cari ildə tətbiq edilən təsnifatı uyğunlaşmaq üçün müqayisəli məlumatlarda müəyyən yenidən təsnif etmələr aparılmışdır.

Əlavə edilən qeydlər hazırkı konsolidasiya edilmiş maliyyə hesabatlarının tərkib hissəsidir.